

## Fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tarif cədvəli

		Milli valyuta	Xarici valyuta
1	Cari hesabın açılması	ödənişsiz	ödənişsiz
1a	Cari hesabların bağlanması	ödənişsiz	ödənişsiz
1b	Cari hesabın istifadə edilməməsi üzrə komissiya	mövcud deyil	mövcud deyil
<b>2</b>	<b>Cari hesabın xidmət edilməsi:</b>		
2a	Hesab üzrə çıxarışların təqdim edilməsi	cari il-pulsuz	cari il-pulsuz
		əvvəlki illər - 5 AZN	əvvəlki illər - 5 ş.v.
2b	Bank-maliyyə sənədləri üzrə dublikatın verilməsi (hər bir sənəd üçün)	cari il - 4 AZN	cari il - 5 ş.v
		əvvəlki illər - 10 AZN	əvvəlki illər - 10 ş.v
2c	SMS bankinq xidmətinə qoşulma	illik - 15 AZN	
2d	Hesab üzrə arayışların təqdim edilməsi	10 AZN (əmanət hesabı istisna olmaqla)	
2e	Arxivdən sənədlərin verilməsi	5 AZN	
<b>3</b>	<b>Nağd vəsaitin verilməsi:</b>		
3a	Cari hesabdan (o cümlədən gəlirli hesabdan) müştəri tərəfindən daha öncə nağd şəkildə mədaxil edilmiş vəsaitin verilməsi (hansı filialda mədaxil etməsindən asılı olmayaraq)	ödənişsiz	
3b	Cari hesabdan (o cümlədən gəlirli hesabdan) nağd vəsaitin verilməsi (müştəri tərəfindən həmin gün mədaxil edilmiş məbləğ)	0.6% (GBP -1%)	
3c	Cari hesabdan (o cümlədən gəlirli hesabdan) müştəri hesabına köçürülmüş vəsaitin verilməsi	0.6% (GBP -1%)	
3d	Əmanətlərin cari hesab vasitəsi ilə qaytarılması	ödənişsiz	
3e	Əmanət girovu əsasında kreditin nağd şəkildə verilməsi	ödənişsiz	
<b>4</b>	<b>Nağd vəsaitin qəbulu</b>		
4a	Cari hesablar üzrə nağd vəsaitin GBP valyutasında qəbulu	1%	
4b	Nağd vəsaitin istənilən hesaba (və ya hesab açılmadan) RUB valyutasında qəbulu.	2%	
4c	Nağd vəsaitin istənilən hesaba (və ya hesab açılmadan) 500 EUR nominalında qəbulu.	2%	
<b>5</b>	<b>Köçürmələr</b>		
5a	Bankdaxili köçürmələr (öz hesabına və eyni filial daxilində köçürmələr istisna olmaqla)	0,1% (min 1 AZN max 200)	0,1% (min 1 USD max 200)
5b	Ölkədaxili köçürmələr	AZİPS: 0,075% (min 1 AZN max 120) XÖHKS :0,075% (min 0.50 AZN max 40)	0,15%(min 2 USD max 300)
5c	Ölkəxarici köçürmələr	-	USD 0,3%(min 20 max 300)
			AVR 0,3%(min 22 max 300)
			RUR 0,3%(min 500 max 9000)
			GBP 0,3%(min 25 max 250)
5d	Sürətli pul köçürmələr üzrə köçürmə əməliyyatları	sistem tariflərinə uyğun olaraq	
5e	Köçürmə şərtlərinin dəyişdirilməsi, ləğv edilməsi, geri qaytarılması (müştərinin rəsmi tapşırığı ilə)	5 AZN	25 USD + digər bankın komissiyaları

6	<b>Konvertasiya əməliyyatları:</b>	
6a	Nağd konvertasiya əməliyyatı	Təyin olunan Bank məzənnəsinə uyğun olaraq
7	Nağd vəsaitlərin inkassasiyası	müqavilə şərtlərinə uyğun olaraq
<b>Tariflərə əlavə:</b>		
Bank və Müştəri arasında digər əlavə müqavilə olmadığı halda standart tariflər tətbiq olunur.		
Əlavə razılıq olmadığı halda Bank müştərinin ödəniş tapşırığını həyata keçirmək üçün korrespondent-Bank seçir.		
Müqavilədə əlavə bənd olmadığı halda, Bank birtərəfli şəkildə tariflərdə dəyişiklik həyata keçirə bilər		
Kassa-hesablaşma xidmətləri Bazar Ertəsi-Cümə günü saat 9.30-dan 16.30-a kimi göstərilir.		
<b>Pul köçürmələri üzrə mövcud limitlər :</b>		
Ölkədaxili köçürmələr üzrə limit mövcud deyil		
Fiziki şəxsin ödəniş tapşırığı təqdim etmədən ölkəxaricinə köçürmə edə biləcəyi gündəlik məbləğ : 1.000 USD (ekv) təşkil edir.		
Ay ərzində köçürmə üçün təyin olunan limit - 10.000 USD (ekv) təşkil edir. 1.000 USD (ekv) artıq köçürmə etmək üçün şərtlər bunlardır :		
1) Təsdiq edici sənədləri təqdim edildiyi halda 1-ci dərəcəli qohumlara (ər (arvad), valideynlər,o cümlədən ər (arvadın) valideynləri,baba,nənə,nəvə,övlad,övladlığa götürülən,qardaş,bacı) vəsait köçürmə.		
2) Gəlir mənbəyi haqqında arayış, hesab-faktura və ya müqavilə təqdim edildiyi halda vəsait köçürmə.		
1.000 USD (ekv) məbləğindən yuxarı köçürmə həyata keçirilən zaman hesab açılması mütləqdir.		